

23 mart 1883-ci ildə Pa-  
ris yaxınlığında Nyu-syr  
Sen qəsəbəsində, zədəgən  
ailesində doğulub. 11 yaşı  
olunda valideynləri onu Qa-  
rri Ekol Fenolen katolik lise-  
yinə oxumaga veriblər. Bə-  
diil yaradılıqla da elə kato-  
lik liseyində oxuduğu vaxt-  
lardan başlayıb.

Təhsilə çox barmaqarası  
yanaşlığı üzündən atası onu  
professor Lui Melleronun  
yamına göndərməye məcbur  
olub. Burada qarsılaşdığı in-  
tellectual mühibi və aramsız  
mülalı tələbə və gənc  
Martende zələmətə məhəb-  
bet hissini və özünən dediyi  
kimi, "tedqiqatçılıq dama-  
rinə" üzərə çıxarıb.

Lev Tolstoynun "Hərb və  
sülh" epopeyasını on yeddi  
yılında oxuyan Marten dü  
Qar kənd mülliiminin hə-  
yatından bəhs edən böyük  
bir roman yazmaq arzusuna  
düşüb, lakin il yarımlıq  
əziyyətdən sonra bu işin  
öhdəsindən gələ bilməyə-  
cəyim anlayaraq özünə və  
gələcək yaradılıqlına süb-  
he etmeye başlayıb.

1908-ci ildə bir nəfəsə  
yazdığı "Yaranış" romanını  
bitirib, romanı öz hesabına  
çap etdirən yazıçı bu kitab-  
dan sonra ihlamlanaraq  
"Məris" (1913) romanını  
yazıb. Bu aralıqda bir neçə  
roman üzərində işleyən  
Marten dü Qar 1920-ci il-  
dən etibarən səkkiz cildlik  
"Tibo ailəsi" romanı üzərin-  
de işləməyə başlayıb və bu  
roman ona böyük uğur qaz-  
andırıb. Məhz bu roman  
1937-ci ildə onun adını  
adəbiyyat üzrə otuz altıncı  
Nobel mükafatı kimi tari-  
xə yazıb. Mükafat fransız  
yazıcıya "müsəsir havatı par-  
laq bədiil təsvir və hərte-  
rəli ifadə edə bildiyi üçün"  
verilib.

Yazıcı 1958-ci ilin 22 av-  
qustundə Fransada vəfat  
edib. "Dəbiyyat əzeti"ni  
oxucularına mülliimin mösh-  
hur "Tibo ailəsi" romanından  
bir parçanı təqdim edirik.

# Dəbiyyat üzrə otuz altıncı nobelçi

*ROJE MARTEN dü QAR*

*BOZ DƏFTƏR*

*III. Xanım de Fontanen  
canab Tibonun yanına gəlir*

İnspektor kabinetin vidalaş-  
madan, az qala dabamın türpüür  
tərk etdiğindən iki saat sonra kiñden  
körək istoyocayı bilməyən xanım  
Fontanen canab Tiboya yaxın-  
laşınaq fikrinə düşdü, amma içində  
səs ona bu fikirdən daşınmayı-

"Tibo ailəsi"nə və 1918-ci il 30 oktyabr tarixində hərbi hos-  
pitaldakı ölümüylə saf, mübariz bir ürəyin susmasına səbəb  
olan Pyer Marqaritisin əsiz xatirəsinə ithaf edirəm

-Bu Fontanenə kim yaramazla-  
r - outardığı yerdən qalxış don-  
quidalarına dedi, - xüsusi nazart  
altında saxlamaq lazımdır. Məogr  
övladlarının belə axmaq vərdiş-  
lər, yoxluğunu gəbul etmək  
olar? - Öllərini belən qoyub gözlə-  
rini yuman canab Tibo masanın  
yanında var-gəl eləməyə başlıdır.  
Düzdür, konqreso gedə bilməməyi

*Romandan parça*

## Tibo ailəsi

picladı. Defolərlə onu risk etmək  
sevdasından yavındırıq, istəyin  
icəndi səsi bəs dofa qəhrəmanlı-  
lıq kimi qəbul əldi və o səsi aha-  
mıyıq verdi.

Tibonun evində əsl aila şurası  
toplannmışdı. Abbat Bino Universi-  
tet kütüphanesindən səhər etdən, özlə  
de baslıqlı gəlmisdi, onun ardınca  
telefonlu xəbor verildikdən sonra  
Paris arxiyepiskopunun şəxsi kati-  
bi, canab Tibonun və ailənin kəsiş-  
dostu abbat Vekar golub özünü çat-  
dırılmışdı.

Canab Tibo şəxsi yaşaması  
arxasında ordurudugundan la-  
məhkəmə səhər xatırladırdı. O,  
geçmiş yəyindən səfiyi at-  
vaxtlardakindan daha solğun görünü-  
rdi. Səl torofində onu katibi, ağısalı,  
cirtdanbaşa, eynoklu canab  
Şal yələnildi. Fikirli gətirən An-  
tuannın kitab səhərə dərsəkəlinə aqay  
istəydi. Evdə rəy-yiğisə sa-  
ati olmamaq baxınmayaraq, hətta  
madmazilelərə qəzirmişlər, cini-  
no qara merinos dərisindən ortük  
ata sakit və diqqəti qadın oturğ-  
uya kreslonun dərslikləyinə səkən-  
mişdi; ağ telləri alına sənki kapi-  
şan kresloyu qapılsın, türk baxış-  
ları gebə, gah o bir keşis zillə-  
nirdi. Abbatlar dərisi saboban har-  
ıki torofinə qoyulmuş hündür arxa-  
lılı kreslərlə oyoşdırılmışdır.

Elö bəyerdə qulluquna ona ki-  
minso vizit kartını töqdim etdi.

Ailəmin adının bu mənfur hadisədə hal-  
lanmasının qarşısını almaqçun nəyin bah-  
sına olursa-olsun, bütün vəsítələrə el atmaq  
mənim üzərimə düşmürmü? Məogr mənim  
əsas vəzifəm heç vaxt heç kəsə bə aileyə  
çırkıb yaxmağa imkan verməmək, sifətə-  
dəsi münasibətlərə görə, - sərt danişdığım-  
çın üzrülü sayın, - bu ailəni bütün hücumlər-  
dan qorumaq deyilmi?

Antuanın apardığı arasdırmala-  
nın natiqlərini açıqlayan canab Tibo  
bu düşüyüşdə durundan sıxıyalan-  
maya başlıdır. O, ətrafdakı adamın-  
ları ona qarşı xoş münasibətdən  
həzz alır. Lakin keşis olmığı qe-  
fildən onun vüaddinən oyatı: görən-  
san, o zavallı yaşa münasibətde  
atalı bərcün yerinə yetiribim.  
Bilmirdi no cavab versin. Fikirləri  
bəhər-birinə qarışmışdır: ağor o balaca  
hugenot olmuşdur, hər şey öz yu-  
luyla gedərdi!

haqqında bir kəlmə belə kos müdə-  
əməm. amma o barodə fikirlərindən  
əsərindən səsi bəs dofa qəhrəmanlı-  
lıq kimi qəbul əldi ki, mon belə ci-  
nayətlərin qarşısında vaxtında almaq  
əğrında mübarizə aparırmış, külə-  
çalar yazarım, bütün kongresslərdə  
çixış edirim! Bundan da artığını  
elçiyim! - Səsim qaldırın üzünə  
abbatları səri cəvirdi. - Məogr Kü-  
rido, şəxsi cəzəcəkme mələssəmə-  
də, başqa ictiyamın sinə mansub qü-  
surlu uşaqları bizim uşaqlardan  
ayrı olmalar üçün xüsusi korpus  
yaradın men deyilməm! Baxın,  
indı size bir söz deyəcəyim, qula-  
klarınıza inanıyacaksınız, amma bor-  
kü, hemin o adı çəkilişin korpus  
həmçinin bomboldur! Məogr valideyin-  
ləri övladlarını orə gəndərməyə  
məcbur olmam men işimdir! Men  
Xalq Tahsilə Nazirliyimizi bu  
məsələyə maraqlanırdımdan öt-  
rū olımdan gelen no vərsə, hanımlı  
ələməm. Gəlin özümüza sual  
versə, ciyənlərinə qeyadaraq yenidən  
kresloya cöküd ki, fikirlərinə  
bu şəkildə təmamlanıqla çalışıdı.  
Təmərsiz məktəblərdə töhfələn alişan  
canablar bizim məktəblərdənə səsli  
givənginən qayışına qalmış bə-  
roda düssün bilarlərmiş!

Elö bəyerdə qulluquna ona ki-  
minso vizit kartını töqdim etdi.

Ailəmin adının bu mənfur hadisədə hal-  
lanmasının qarşısını almaqçun nəyin bah-  
sına olursa-olsun, bütün vəsítələrə el atmaq  
mənim üzərimə düşmürmü? Məogr mənim  
əsas vəzifəm heç vaxt heç kəsə bə aileyə  
çırkıb yaxmağa imkan verməmək, sifətə-  
dəsi münasibətlərə görə, - sərt danişdığım-  
çın üzrülü sayın, - bu ailəni bütün hücumlər-  
dan qorumaq deyilmi?

-O burdadır? - Üzünə oğluna  
səri cəvibr uşa səsli xəbor aldı.  
- Nəzindəm ona? - Qulluquna sual  
versə də, cavab gözükəndən olaca-  
dı: - Antuan, get görənə ona la-  
zımdır?

-Son on qəbul eləməyə ba-  
şılmasın - gəzüçə vizit kartına bax-  
ındı onun gözükəndən olaca-  
dı: Antuan tez özünən ol-  
duvur, torbiyə verib.

Canab Tibo qəzəbdən alısb-  
arındı. Amma tez özünən ol-  
duvur, torbiyə verib.

-Xanım de Fontanen! Neyla-



1937: Roje MARTEN dü Qar

-Mən ordan bir satır də oxuyan deyiləm,  
canablar. Özünən xəbəri olmadan uşaqın sır-  
lərinə müdaxilə etəmək, ona fikirlərini izah  
etmək üçün imkan yaratmamaq, düz deyil! Mən  
onlara belə rəftər eləməyə alışmamışam.

mak olar, canablar! Kimliyindən  
əsər olmayaq, qadınlara hərəmt  
ələməm, bimiz bəyərçəməzdir. Bu  
qadınsa üstüklə həlo anadır!

-Necə? Ana? - Canab Şal o qə-  
dar astadan mızıldandı, ki, soharden  
bəri... Bəz kədəri sizindən cü-  
yayışırıq, canab ya man fikirlə-  
di, ki, yaşıx olar... sələmimizi  
brələsdirik. Məogr man düz fikir-  
loşmır? - O, xəs və kədəri bir tobas-  
sümələndən qəzidə etdi.

Xanım de Fontanen burada belə  
bir comiyəti qarşılaşacağından şü-  
zündəndi. Bir ənənə tördədən içində  
qəfən gərməzəndən yərən sə-  
tənənələndən qəzidə etdi.

Xanım de Fontanen tördəndən:

-Xanım de Fontanen, xanım Tibo?

-Xanım de Fontanen mızıldandı.

-Xeyr, xanım - Antuan dünən  
məzələndən Vezir, özdən anam dünən-  
yəsini dayışdıyı gündən bəri ant-  
dən ölürlər ki, bimizlər bəyerdə

gələnələr qəzidən qəzidən qəzidən  
gələnələr qəzidən qəzidən qəzidən

-Canab, sizi qafıl narahat etdi-  
yim üçün garən manı başlıyalsınız,  
- xanım de Fontanen səsindəki  
məməyiyət qoruyub saxlamağa cal-  
şaraq, baxışlarını ona zilləyib dedi.  
- Məogr istovirdim ki, soharden  
bəri... Bəz kədəri sizindən cü-  
yayışırıq, canab ya man fikirlə-  
di, ki, yaşıx olar... sələmimizi  
brələsdirik. Məogr man düz fikir-  
loşmır? - O, xəs və kədəri bir tobas-  
sümələndən qəzidə etdi. Amma onun  
səmimi baxışları canab Tibonun si-  
fotinə çökmiş kör maskaya deyib  
geri qayıdı.

Bundan ovvılık səhhətləri ar-  
ya miyyən soyuqluq çiləsənə  
onun qasqaçıbu - və durus baxışları  
hələ də öz cəzibəsinin iirməsindən  
və bundan arxayınlaşan qadın gəz-  
lərinin Antuanı dikkət. Əslində qalsa,  
qadın otqaz gəren andan cibaron  
Antuan da öz-Özünlündən orla-  
şında nəsə daxili, anlaşılmaz bir  
başlılıq olduğunu hiss etmişdi. An-  
tuhan qadın yaxınlaşdı.

-Bəs bizin balaca xəstəmiz in-  
di özünə necə hiss edir?

Canab Tibonun sözündən kəsi-  
di. Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

Basını bulacağın xəstəsi

-Xanım, bura toplaşanlardan sərqlisi olaraq mənim sizin heyəcanınızı anla-  
mığımı hiss edirsizmi? Elə sizdən bir qədər əvvəl bura toplaşan cənablar de-  
mişəm ki, həmin o binevə körpələri  
ürək ağrısız xatırlamaq olmur. Amma  
xanım, bir saniye belə tərəddüd etmə-  
dən qeyd etmək istəyirəm ki, birgə fəaliyyət  
məsələsi alınan iş deyil. Əlbəttə,  
hərəkət etmək lazımdır, elə cələmək la-  
zımdır ki, onları tapsınlar, amma sizcə,  
bu axtarışları ayrı-ayrılıqla aparmaq da-  
ha yaxşı nəticə verməzmi? Başqa sözla  
desək, jurnalistlərin nəzakətsizliyindən  
ehtiyat etmək lazım deyilmi? Sizinlə sa-  
də, heç bir bəzək-düzəksiz danışmağından  
qətiyyət təccübəlməmeyin, her kəs  
mənim yerimdə olsayıdı, ehtiyati əldən  
vermək, ictimai fikri və mətbuatı belə  
məsələlərdə xüsusi nəzarət götürər-  
di... Məgər mən özümə görə chtiyat edirəm? Əlbəttə ki, yox! Şükür Allaha ki,  
mən düşmən partiyinin məne qarşı irəli  
süre biləcəyi bütün o xırda-xurus cəfəngiyatlardan xeyli yüksəkdəyəm. Amma  
onlar mənim simadıma xidmət etdiyim  
müqəddəs bir iş kölgə salmaq istəyilər.  
Və bundan əlavə, məni oğlumun ta-  
leyi də çox narahat edir. Ailətin adının  
bu mənfur hadisədə hallanmasının qar-  
şısını almaqçun nəyin bahasına olursa-  
olsun, bütün vəsiti'lərə əl atmaq mənim  
üzərimə düşmürmü? Məgər mənim  
əsas vəzifəm heç vaxt heç kəsə bu ailə-  
ya çirkəb yaxmağa imkan verməmək,  
sirf təsadüfi münasibətlərə görə, - sərt  
danışdırıq üçrətli sayın, - bu ailəni  
bütün hücumlardan qorumaq deyilmə?  
- Bir anlıq kirpiklərini qaldırıb abbat Vekar  
baxdı:

-Bəlkə siz başqa cür fikirləşsiz, cə-  
nablar?

Xanım de Fontanenin rəngi ağardı.  
O, gah abbatlara, gah madmazole, gah  
da Antuanə baxdı; onun baxışları lal si-  
malara toxunub donurdu. Ucadan dedi:

- Görürəm ki, cənab... - Boğazı qu-  
rudu, özünü ələ alıb davam etdi: - Görürəm  
ki, cənab Kiyyara yönələn şübhə-  
lər... - Ani olaraq susub, davam etdi: - Bu  
cənab Kiyyar dediyimiz adam çox  
murdar adamdır, bəli-bəli, çox murdar  
adamdır! - Nəhayət, sözünü bitirib acı  
təbəssümle gülümşündü.

Cənab Tibonun sıfəti dəyişmədən  
qalmışdı; quruyub qaxaca dönen əli zor-  
la abbat Binoya tərəf qalxdı, sanki bu  
hərəkətiyle onu özünə şahid tutmaq istəyirdi. Abbat sandıqtulası kimi çılgın-  
lıqla döyüşə atıldı:

-Xanım, nəzərinizə çatdırmaq istə-  
dik ki, cənab Kiyyar barədə ittihamları-  
nın və təhqirleriniz əslində oğlunuza aid  
təhqir və ittihamlardır...

Abbat Binonu baxışlarıyla süzən xanım  
de Fontanen yənə əvvəlki kimi hissələrinə  
gövənib üzünü abbat Vekara tutdu. Vekarın  
üzündə qəribə bir məmənnunluq hiss olunurdu. Donuq baxışlarından,  
keçəlinin böyür-başına sərənmiş olan-  
qalan saçlarını uzatmağından abbata  
təxminən əlli yaşı vermək olardı. Kafir  
bir qadının lal baxışlarını cavabsız sax-  
lamaq olmazdı:

-Bu söhbətin sizin səzinən nəcə ağır  
olduğunu biz hamımız çox yaxşı başa  
düşürük, xanım. Oğlunuza qarşı göstərdiyiniz  
etibar və inam sadəcə olaraq hörmətə  
layiqdir... Və böyük hörmətə la-  
yiqdir. - Abbat əlavə etdi; onun danış-  
şarkən şəhadət barmagını dodağına to-  
xundurmaq kimi bir şakəri vardi. - Amma,  
xanım, təessüf ki, faktlar...

-Faktlar, - abbat Bino səsini qaldırıb  
şit-sit irişi və yoldaşının sözlerinə qü-  
vet verərək əlavə etdi, - icaza verin sizə  
deym ki, xanım, faktlar qətiyyət ürək-  
əcan deyil.

-Xahiş edirəm, cənab, - xanım de  
Fontanen piçildayaraq üzünü ona torof  
çevirdi.

Amma abbat artıq susmaq fikrində  
deyildi.

-Yeri gəlmışkən, bu da sizin səzinən də-  
jili! - Az qala çığıraraq danışan adam  
şlyapasını əlindən yerə salıb qurşağından  
kənarı qırmızı haşiyəli boz dəftər  
çıxardı. - Siz bircə bura baxın, xanım:

düzdür, bu sizin fikirlərinizi alt-üst edə-  
cək, amma hesab edirik ki, gözlerinizin  
acılılığından bunun sizə faydası da də-  
yə bilər!

Abbat xanım de Fontanen tərəf iki  
addım atıb onun dəftərə baxması üçün  
şərait yaratmağa çalışdı, amma qadın  
ayaq qalxdı.

-Mən ordan bir setir da oxuyan deyil-  
əm, cənablar. Özünün xəberi olmadan  
uşaqın sirlərinə müdaxilə cələmək, ona  
fikirlərini izah etmək üçün imkan yarat-  
mamaq, düz deyil! Mən onlara belə rəf-  
tar cələməyə alışmamışam.

Qadın doğru uzaan əli havada qal-  
an abbatın ince dodaqlarına zəherli bir  
təbəssüb qondı.

-Biz sizı buna məcbur cələmirik, - nə-  
hayət, istehza dolu səslə dedi.

Dəftəri masa üstə qoyub şlyapasını  
götürəndən sonra qaydırıb yerində əy-  
leşdi. Antuanın üreyində çıynindən ya-  
pişib onu bayırda tolazlamaq keçdi. Onun  
narazılıq dolu baxışları ani olaraq abbat  
Vekarın baxışlarıyla toqquşdu və o ba-  
xışlardakı rəğbəti görən Antuan özünü  
ələ aldı.

Lakin xanım de Fontanenin də dav-  
ranışı dəyişdi: başını dik tutaraq sanki  
her kəsə meydən oxuyan qadın əvvəlki  
kimi kreslədə əyləşən cənab Tiboya ya-  
xınlaşdı.

-Bu mübahisədən bir şey çıxmaya-  
caq, cənab. Mən sadəcə olaraq, sizin  
hansı tədbirlər görmək istədiyinizi öyrən-  
məyə gəlmisəm. Ərim hal-hazırda  
Parisda deyil, ona görə də ancaq öz gü-  
cümə arxayı ola bilerəm... Hər şeydən  
əvvəl demək istədiyim odur ki, polisin  
yardımına gəvənmək yersizdir...

-Polisin? -cənab Tibonun sözünü  
kəsib əsəbiliyiklə ayaq qalxdı. - Xanım,  
doğrudanməsiz siz elə güman eləyirsiz ki,  
bu anlarda bütün departamentlərin polis  
qüvvələri hərəkətə keçməyib? Şəxsən  
mən özüm səhər tezdən prefektin dəf-  
terxana rəisine zəng vurub bütün lazımi  
tədbirlərin görülməsiylə bağlı xahiş cə-  
ləmisəm - təbii ki, məsələni maksimum  
sirr saxlamaq şərtiyle... Mən Mezon-La-  
fitta şəhərinin meriyasına telegraf göndər-  
mişəm və xəbərdarlıq etmişəm ki, qacaqlar  
yaxşı bələd olduqları o yerlərdə də gizlənə bilənlər. Dəməryol şirkət-  
lərinə, sərhəd postlarına, dəniz limanla-  
rına da xəbərdarlıq edilib. Düzünü de-  
yim ki, xanım, bu məsələnin mümkün  
qedər sər qalmığını mən özüm də çox  
istəyirəm, amma yaxşı olmazdım ki, o  
yaramazları tutub, qollarını qandallayıb  
jandarmaların müşayiətiylə geri qaytar-  
yıldırı. Məgər bu, bir daha bizim bu  
bədbəxt ölkədə hələ də haqq-ədalət ol-  
duğunun göstəricisi olmazdım?

Xanım de Fontanen cavab vermədən  
vidalaşış qapıya doğru getdi. Cənab Tibo  
birdən nəsə xatırladı:

-Hər halda, bir şeyə arxayı ola bi-  
lərsiz, xanım, əgər hər hansı bir təzə  
məlumat olsa, oğlum əlüstü sizə xəbər  
çatdıracaq.

Başını xəsifcə əyib təzim elədi və  
Antuanın müşayiətiylə otaqdan çıxdı,  
onun ardınca cənab Tibo da otağı tərk etdi.

-Hugenot! - qadın qapının arxasında  
gözən itən kimi abbat Bino hırıldaya-  
raq dedi.

Abbat Vekar onun bu hərəkətini ca-  
vabsız qoya bilmədi.

-Necə? Hugenot? - donquldandanaraq  
geri çəkilən abbat Şal sanki Varfolomey  
gəcəsində kimisə tapdayıb diksindi.

Rus dilindən tərcümə edən:

Əyyub QİYAS

